



Cavansır
Feyziyev

Milli Meclisin deputati,
felsefə doktoru,

XX əsrin əvvələlərində dönyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başlığı bir vaxtda Azərbaycan xalqının öz iştıqlılıyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlaması milli dövlətçilik tariximizin ən pərvənə sehifələrinəndən biridir. Bu mübarizənin başlıca hədəfi Rusiya İmperiyasından qopmaq, Azərbaycan xalqının tarixi dövlətçilik ananələrini bərpə etmək və yeni formalasdırılacaq dövlət modelindən irqindən, diniindən, milliyətindən asılı olmayaraq bütün insanların azad və xosbəxt yaşaması üçün demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi.

Hele XIX əsirin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidçi ruhuq realist-demokratik ideyaların milli özündərk ideyalarının güclənməsində, çar mütləqiyəti və müstəmləkəciliq rejimində qarşı ardıcıl mübarizənin teşkilində önemli rol oynamışdır. Mirzə Fətəli Axundzadə, Həsen bəy Zərdablı, Cəlil Məmmədquluzadə, Mirzə Əlekber Sabir, Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev və digər görkəmli şəxsiyyətlərin davamlı səyəri nəticəsində Azərbaycanda milli teatrın, milli məktəbin və milli mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi. Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərakatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinleşən mədeni maarrifləmə işe öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan "Müsəvət" və "Difai" kimi quruların yaranması da müstəqilliye gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükde, İslâm dünyasında siyasi-medeni dekadansın yaşadığı bir dövrde Azerbaycan xalqının demokratik-hüquqi dölyet quruculuğu uğrunda mübarizəye qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi.

Çar Rusyasının zəifləməyə başladığı, "xalqın həbsxanası" milli-ideoloji cərayanların gücləndiyi XX əsirin əvvəllərində milli dövlət yaradılması ideyası güclənməyə başlamışdı. Azərbaycan xalqının əsas hədəfi çəgdaş milli ideologiyani milli ideyalar təməlində möhkəməndirməkdən və itirilmiş dövlətçilik ənənələrini bərpa etməkdən ibarət idi. Bu məqsədə, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bay Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərədən bay Topçubaşov, Əhməd bay Ağaoğlu kimi şəxsiyyətlərin öncülliyündə Cümhuriyyət ideyalının insanlar arasında kütləvi şədirlənməsi istiqamətində ardıcıl siyasi fəaliyyət apalarındı. Əli bay Hüseynzadənin bütünliklə türk dünyasına münasibətdə irəli sürdüyü "türkləşmək, İslamlasmaq və avropalaşmaq" fikri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına aparan yolda xalqımızın milli, dini kökdərə, mütarəqqi və başəri ideyallara sadıqlıyının avanı təzahürü idi.

əyani təzahürü idi.
1918-ci ilin 28 mayında olduqua mürekkeb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cumhuriyyəti müsəlman Şərqində ve türk dünyasında yaranan ilk demokratik, dönyəvi Respublika oldu. Yarandığı gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli tedbirlərin hevata ke-

çırılması car mütlöqiyətin-
dən qurtulmuş digər xalq-
ların da yeni dövlətçilik təc-
rübəsinin formalaşmasına
və modernleşməsinə ciddi
tesir göstərdi. Təsadüfi de-
yildir ki, vətəndaşların müll-
ki və siyasi hüquqlarının
qorunması, bütün xalqların
və hər bir vətəndaşın milli,
dini, irqi və cinsi mənsu-
biyyətindən asılı olmayaraq, bərabər
hüquqlu inkişafı üçün münbit şəraitin
yaradılması Azərbaycan Xalq Cümhu-
riyyətinin istiqlal Bəyannaməsində də
birbaşa eksini tapmışdı. 18 yaşına çat-
mış bütün vətəndaşlara, o cümlədən
qadınlara səsvermə hüququnun veril-
məsi isə həmin dövr üçün bir çox Av-
ropa dövlətlərinde belə gündəmə geti-
rilməsi mümkün olmayan eə bir de-
mokratik dəyər idi ki, bu fakt azadlıq və
demokratiya besiyi sayılan Avropa ölü-
kələrində bu gün də heyranlıq və qıble

Artıq 1918-ci il dekabrndə Bakıda yeni hökumətin formalasdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakı-

mət rəhbərlərinin təmsil olunduğu Dördər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın teşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Xalq Cumhuriyyəti de daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsəlesi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-faktō tanınması bəyan edildi.

Bələklikdə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq məqsədə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun eldə edilməsi məqsədilə ardiçil tədbirlər görülməye başlandı. Həmin dövrdə ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bö-

tün siyasi söylemini, maliyye ve herbi resurslarını daşnak-bolshevik birleşmelerinin tecavüzünün karşısının alınmasına yöneltmeye mecbur olurdu. Yahni 3 aydan sonra – 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərefindən Bakının erməni-daşnak birləşmələrindən təmizləndiyindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində şəhəriyyəti dərəcədə sabitliyin bərqrar edilməsinə nail oldu ve siyasi-diplomatik fealiyyətde, iqtisadi-sosial sahələrde ciddi uğurlar elde etməye başladı.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkəde ictimai-siyasi həyətadır olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində de ciddi canlanmaya sebəb oldu. 1918-ci ilin avqustunda "Xalq maarifinin, məktəblərin millilaşdırılması haqqında" qərarla tədris məssislərində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və

Bələ bir ağır siyasi durumda erməni birləşmələrinin azərbaycanlılara qarşı törfətdiyi kütləvi qırğınlar və ölkədə sabitliyin pozulmasına yönəlan cəhdələr Xalq Cümhuriyyətinin bolşevik təcavüzündən qarşı müqavimətini azaldırdı. Bu baxımdan, 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya arazi gizəşəfəri müqabiliində Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xüsusiyyəni, xəyanətkarlığını göstərən tarixi faktlardan biridir.

Cümhuriyyət qurucularının ekse-riyyəti – Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbeyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədəhesən Hacinski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəferov, Əkbər ağa Şeyxüllisla-mov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacinski, Xudadat bəy Refibeyli, Behbud xan Cavanşir, İsmayıllı xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səmed bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqları yüksək təhsil almış ziyallılar, siyasetçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaran-

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cumhuriyyəti



daki nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanımıması bərədə xüsusi bayanat verdi. Həmin bayanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndəleri ile mütemadi görüşdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndəlerinin iştirakına dəstəyini dəifada etdi.

Hemin dövrde Birinci Dünya müharibəsindən qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, herbi meqsədləri və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, mehdud resurslarla milli maraqların müdafiə olunması kimi olduqca çətin bir vəzifə dayanırdı. Əlimərdan bey Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tənininə üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsinə verdi. 1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsəlesi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın höküməti etdi.

künməsi prinsipi əsasında dövlət idarəetməsinin əsasının qopyulması, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş çox mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovusmuş dövlətin qanunivericilik əsaslarının yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşkiliyinə yol açdı. II yanlılıq fəaliyyəti dövründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişa səbəb oldu.

Bu ərazilərdə məskunlaşdırıldıqdan sonra Qafqaz birliyi ideyasına, regionda konstruktiv əməkdaşlıq mühitinin formalasmasına her zaman böyük zərbe vuran ermənilər XX əsrin belə həssas döñəmində də öz məkrili planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadrat kilometrik əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenitəyini təmin etməsinə başlıca mənas töredən erməni-dəsnək birləşkərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngindirdi. Yenice varanmış dövlət hü-

onun fealiyyete başlaması milli ve p-şekar kadrların hazırlanması istiqamətinde atılmış mühüm addım idi.

Xalq Cümhuriyyəti dönməndə
Mehmməd Hadi, Hüseyn Cavid, Cə-
lil Məmmədquluzadə, Üzeyir bəy Ha-
cibeyli, Əbdürəhim bəy Haqqərdiyev,
Abdüllə Şaiq, Cəfer Cabbarlı, Əhməd
Cavad, Almaz Yıldırım, Əzim Əzimzadə
kimi görkəmlı yaradıcı şəxsiyyətlə-
rin timsalında müstəqil Azərbaycanda
mədəniyyət, ədəbiyyat və incəsənet
öz intibah dövrünü yaşadı. Eyni za-
manda, ana dilində qəzet və jurnalların
nəşri xalqımızın mədəni inkişafında və
maariflənməsində mühüm rol oynadı.
Bu dövrə nəşr edilən "Azərbaycan",
"İstiqamət", "Aqsa rəsə" kimi qəzet və də-

"İstiqâl", "Açıq söz" kimi qəzət və dərgilər ölkə əhalisine mühüm informasiyaların çatdırılmasında esas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığı can atdı. Siyaset, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahəlerinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə temasında yeni fealiyyət mexanizmlərini hərəkət etdirirdi.

miş yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikani əsəyə getirməsə, bu imkan birdefəlik əldən çıxacaq. Cümhuriyyətin süqtündən sonra həyatını itmiş, eksəriyəti isə 1920-ci ilde bolşeviklər tərəfindən öldürülmüş bu insanlar böyük millet qəhrəmanlarıdır. Mehz cümhuriyyətçilərin fədakarlığı sayesində Azərbaycan bu gün də Qafqazın en böyük dövləti olaraq yaşamaqdadır. Əger cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqiliyin təməlini qoymasayırlar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırrı. Lakin bu 70 ildə bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda həmişə yaşayıb. 1920-ci ilde Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, eksinə, fədakar cümhuriyyətçilər öz mübarizələrini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa davam etdilər. Xüsusiye Azərbaycanının siyasi mühacirət nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan heqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz seylerini davam etdirdilər. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqımızın sürurunda bərqrər etdiyi istiqlaliyyət məfkürəsi demokratik, hüquqi dövlət prinsiplerinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı. Bu seyler və xalqımızın 70 il ərzində qəlbində yaşıtdığı azadlıq idealları 1991-ci ilə Azərbaycanın müstəqiliyinin bərpa olunması ilə sonulandı. Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkkirində dərin izlər hərəkət etdirir.

Bu gün siyasi sabitliyin, dayanqli inkişafın mərkəzi olan Azərbaycan Respublikasi Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdirilmiş mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçirməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğunu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslanı möhkəmənləndirməkdan, insan inkişafına əsaslanan rıfah dövləti yaratmaq uğrunda ardıcıl fəaliyyəti davam etdirilməklən ibarətdir.